


Paris yaxınlığında "Xan" vadisi

Tamara Kisljova
(Təqnia XX əsrlə, №12/III 2015)

Tərcümə etdi: İsmayıld Umidlu

Avropalılar onu "Baletin Çingiz xan" və ya "Tatar qapları" adlandırdılar. Görkəmlı rəqəs Rudolf Nureyev özündən sonra sırrı indiyadək açılmayan çoxlu müməmmalar qoyub gedib.

98



Məzar üzərində xalça

Hələ 23 yaşında ikon "dünyanın birinci rəqəsi" adlandırılan, klassik baletin reformatoru Rudolf Nureyev (1938-1993) Paris yaxınlığında Sent-Jenevyev-de-Bua bələdiyyə qəbiristanlığı sahəsində (1920-ci illərdən "Rus qəbiristanlığı" adlanır) dəfn olunmuşdur.

Görünür, elə həmin vaxtlarda Qrand-Operanın aparıcı rossamlarından biri, rəqəsinə dostu və həmkarı olan Etsio Fricerio məzarının kilim - el işi olan ikitərəfli xalça şəklində tərtibatını təklif etmişdir.

Qədim çağlarda xalçaları vadi, yəni uzun yol yorğunluğundan sonra "istirahət yeri" adlandırdılar. Məzarlıq kontekstində dincəlmək ideyası yerinə düşür. Xalçanın ornamentində tatar Nureyevin öz doğum hüququ ilə aid olduğu Şərqi əmənoləri, sirləri və müdriyiliyi vəhdət halimdədir. Onun uzadıq əcdadları köçərilər olub. Fasiləsiz yerdəyişmələr üzündən onlar öz mösiətlərini özləri ilə mütləq yola götürdükələri xalça ilə bəzəyə bilirdilər.

Rudolf əcdadlarının əmənolərinə riyət edir və özünün qastrol baqajına mütləq sevdiyi xalçanı da əlavə edirdi.

Köçəri hayatı

Sohno həyatının köçərilik obrazında (Nureyev iso hər il dünyadan bir çox ölkələrinin əmənolərində onlara tamaşa yeri alırdı) o, etibarlı bir örtüyə həmisi ehtiyac duyurdur. Lakin belə bir örtü yox idi və doğma ocağın hərəkat duyğusunu ona xalça böyüdərdir: klassik əllə toxunuş qaydası yüzillər boyunca heç bir dəyişikliyə moruz qalmamışdır. Məhz xalçanın toxunuşu onu nadir keyfiyyəti ilə birləşdirdi Nureyevin tam monadə malik olduğu rıfahdan və inca zövqdən xəbər verirdi.

Rudolf Xametoviç müsəlman idi. Ballidir ki, Allahın yaratdığı canlıların tosvirini yasaq edən islam sərt, asketik yaşam qaydalarını diqqət edirdi. Şərqi xalçalarının ornamentləri simvolların və abstraksiyanın özəl dili ilə danışır, onlar üçün ölümündən sonra yeni hayatı haqqında kitabə çevrilir.

Rudolf Nureyevin məzəri



Ustadların qızıl əlləri

Etsio Fricerionun xalça ideyası fasidüfən yaranmamışdı – Nureyev qadim çäqlərə bahalı və gözəl aşyalarının kolleksiyası idi. Etsio Fricerio tərəfindən icra edilən xalça-məzarüstü abidənin eskizi Nuriyevin kolleksiyasındaki sevdiyi Şərq xalçalarından birinin naxışlarını təkrar edir.

Parisin rusdilli bələdçiləri belə bir əfsanə danışırları ki, mozaik əsər az qala yerli incasənat kollecinin bu işə yenico başlaşmış sonəkarları tərəfindən icra edilib və xalça - kollektiv diploma lıdır. Lakin bu mifdən başqa bir sey deyil.

Məzarüstü abida 1996-ci ildə İtalyanın Ravenna şəhərində "Akomena Srazio Mosaico" mozaika emalatxanasının texnologiyaları əsasında hazırlanmışdır. Xalçanın mozaikası six birləşdirilən detalların bitişmə yerləri sezilmədən xırda kvadrat formalı elementlərdən yaradılmışdır. Özü də mozaikanın səthi xovludur, elementlərin səviyyələri son dərəcə kaskinlikla dayışır. Bir badii üsul xalça teksturası təsəssüratı yaradır.

Kiyev şəhərindəki Heydar Əliyev parkında "Şeyx Səfi" xalçası (XVI əsr) əsasında İsləməmiş mozaika

O qədər böyük təəssürat oyadır ki, qəbiristanlıqbaş çəkənlər əlləri ilə mozaik xalçaya toxunmaqdandır özlərini saxlaya bilmir. Təccübənlərlər ki, Parisdə tez-tez yağan yağışlardan xalça nə üçün islanmur. Yalnız əlləri ilə toxunandan sonra başa düşürlər ki, məzarın üzərinə salınan əsl xalça deyildir.

Xaçların arasında əlvən boyali abida

Rus qəbiristanlığında adı görünən məzarüstü xaçların fonunda Nuriyevin əlvən boyali məzarüstü abidası nə doracədə yerinə düşür?

Sent-Jenevye-de-Bua qəbiristanlığının gözəlliyyini 6 may 1996-ci ildə pozan bu məzarüstü abida öz-özlüyündə - balet dahisinin xatirəsinə oks etdirən yeganə, əlahiddə bir elementdir.

Elementlərinin zənginliyi və rəngarəngliyi ilə xalça biza sanki Nureyevin şəxsiyyətinin çoxtaraflı olmasına xatırladır. O bir çox sahələrdə - baletdə, sahna quruluşunda, geyim sahəsində, dram və boyakarlıq sonatında istedadlı idi.

Ekspertlər hesab edirlər ki, məzar abidəsi şəklinde tacəssüm olunan xalçanın texnikası örtülü mənəvə malikdir. Nureyev həm səhnədə, həm də həyatda eyni dərəcədə istedadlı idi. Özünü evin zarif dobubəsi ilə əhət etməyə can atması Nureyevin səhnədə nümayiş etdirdiklərinin davamı idi. Müşətdə və sahnədə o, klassika və moderni ahəngdər bir şəkildə uzaqlıqla bilirdi. Böyük rəqqas həm də Qrand-Operanın badii rəhbəri idi.

Onun böyük həmkarı Vatslav Nijinskiin uyuduğu mötəber Monmartr qəbiristanlığında dəfn edilmək imkanında olsa da, Nureyev öz vəkilinə Parisin 30 kilometrliyindəki sadə rus mühacir qəbiristanlığında yer seçməyi tapşırılmışdı.

Paradoksal şəxsiyyət

Xəsisiliyi ilə əfsanəlaşmış olan Nureyev 1975-ci ildə istedadlı rəqqaslara yardım Fondu təsis etmişdi. O, keçmiş SSRİ ölkələrindən olan ümidi verici ifaçıların Qərbədə bir il ərzində təqədüb ayırmalı qərarına gəlməsidi; bir şartla ki, artistlər sonra vətənlərinə qayیدəcək və öz ölkələrində rəqsin inkişafına yardımçı olacaqlar.

Sadə bir ailədə böyüyüñ Rudolf Xame-toviç elit daşınmaz əmlak əldə etməyə meyilli idi. Ballidir ki, onun Nyu-Yorkda və Parisdə mənzilləri, London və Sen-Bartelemi'də evləri, ABŞ-də rançosu və Aralıq dənizində Qallı adası vardi. Yeri gəlmışkən, "Kristis" hərrac evi böyük rəqqasın əşyalarının hərracını keçirəndə onun nimdaş ev ayaqqabısına başlangıçda 40-

60 dollar qiymət qoyulsada, sonda 9200 dollara satılmışdı. Onun nadir xalçalar əldə etmək həvəsi mölümdu. Bu xalçalar ona məxsus mülklərin döşəmələrini və divarlarını bəzəyirdi.

0 belə adam idi

Sent-Jenevye-de-Buada tacəssümünü təpan mozaik xalça ideyasına qəbiristanlıqdan konarda da təlobat duyulmuşdur.

Məsələn, 2013-cü ilin yazında Kiyevdə açılan Heydar Əliyev parkının bedii mərkəzi biza qədər galib çatmış olan Təbriz xalçalarının ən qədimlərindən biri (1539-cu il) siyahi "Şeyx Səfi" xalçusu (natural böyüklüyü 5,34 m x 10,51m) mozaik surəti olmuşdur. Kiyevdəki xalça kompozisiyası boyuncu axan su çoxyarlılıqla şalaləyə çevrilir. "Şeyx Səfi" xalçusunun orijinali iki yüz ildən artıqdır ki, Londonda Viktoriya və Albert Muzeyində qorunub saxlanılır. Xalça Təhmasib şahın sifarişini əsasən, Maqsud Kaşani tərəfindən Təbrizin xalça emalatxanasında Ərdəbil məscidi üçün toxunmuşdur.

Təbriz xalçalarının Parisdəki məzarüstü abidə-xalçalar ilə qohumluğu var. İlk öncə rəng simvolikaları ilə. Eynilə üç başlıca boyalar: qırmızı, qızılı, mavi... Ənənəvi olaraq, klassik Təbriz xalçalarında qırmızı rəng gözəlliyyin, mərdanlılıyın, uğurun, qızılı - zanginliyin və həkimiyətin, mavi - əzəmət və nəcəbatın rəmzi olmuşdur. Həmin bu keyfiyyətlər, onun yaradıcılığını aşdırıranların fikrincə, Rudolf Nureyevdə də vardi...

